

**Lənkəran Dövlət Humanitar Kollecinə (bundan sonra LDHK)
qəbul üçün qeydiyyatata tələb olunan sənədlər və qaydalar:**

ABİTURIYENTLƏRİN NƏZƏRİNƏ!

2020/2021-ci tədris ilində Lənkəran Dövlət Humanitar Kollecinə (LDHK) Ümumi orta təhsil bazasından (9 illik) qəbul olunmuş abituriyentlər aşağıda göstərilən sənədləri 2020-ci ilin 16 sentyabr tarixindən 25 sentyabr tarixinədək LDHK-da yaradılmış Sənəd Qəbulu Komissiyasının ldusatk@mail.ru elektron ünvanına elektron formada təqdim etməklə qeydiyyatdan keçməlidirlər:

1. Şəxsiyyət vəsiqəsinin elektron surəti;
2. LDHK-ya qəbul olunması haqqında Dövlət İmtahan Mərkəzinin (DİM) saytıdan götürülmüş bildiriş.
3. İllik təhsil haqqının tam məbləğdə ödənilməsi haqqında qəbz (ödənişli əsaslarla qəbul olanlar üçün).

LDHK-nın bank rekvizitləri:

B1. Benefisiar (alan bank)

Adı - Dövlət Xəzinədarlığı Agentliyi

Kod - 210005

B2. Alan müştəri

Adı: Lənkəran Dövlət Humanitar Kolleci

Hesab № AZ30CTRE00000000000002162002

Büdcə səviyyə kodu: 3

Təsnifat kodu: 142543

VÖEN - 2600235651

Qeydiyyat ilə bağlı hər növ əlavə məlumat üçün əlaqə nömrəsi : (+994) 252552709

“AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU”na əsasən “Xüsusi güzəşt və imtiyazları olan tələbələr”dən tələb olunan sənədlər:

1. Şəxsiyyət vəsiqəsinin elektron surəti;
2. LDU-ya qəbul olunma haqqında Dövlət İmtahan Mərkəzinin (DİM) saytıdan götürülmüş bildiriş.

Əlavə olaraq,

I. Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasının dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında” 14 sentyabr 2011-ci il tarixli Sərəncamına əsasən məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşları illik təhsil haqqı ödənişindən azad edirlər.

Tələb olunan sənədlər:

1. Abituriyentin doğum haqqında şəhadətnaməsinin elektron surəti;
2. Abituriyentin cari ilin sonunadək qeydiyyatdan keçirilmiş məcburi köçkün vəsiqəsinin elektron surəti (vəsiqənin möhür olan bütün səhifələri təqdim olunmalıdır).

Qeyd: *Bütün sənədlərin elektron surətlərinin tam, oxunaqlı və möhürlərinin yerində olduğuna diqqət yetirilməlidir.*

II. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” 22 iyun 1999-cu il tarixli Azərbaycan Respublikasının Qanunu (maddə 5) və “Təhsil haqqında” Azərbaycan Respublikasının 19 iyun 2009-cu il tarixli Qanununa (maddə 14-8-1) əsasən aşağıdakı kateqoriyalara aid olan ən çoxu 23 yaşınadək şəxslər illik təhsil haqqı ödənişindən azad edirlər:

1. **Hər iki valideyni vəfat etmiş şəxslər** (*Tələb olunan sənədlər* - Abituriyentin doğum haqqında şəhadətnaməsi və hər iki valideynin ölüm haqqında şəhadətnaməsinin elektron surəti);
2. **Bir valideyni vəfat etmiş və o biri valideyni isə I və ya II qrup əlil olan şəxslər** (*Tələb olunan sənədlər* - Bir valideynin ölüm haqqında şəhadətnaməsi, digərinin I və ya II qrup əlillik vəsiqəsi (vəsiqə olmadıqda arayış) və şəxsiyyət vəsiqəsinin (hər iki üzü) elektron surəti);
3. **Hər iki valideyn himayəsindən məhrum olmuş şəxslər** (Qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən şəxslərə aid sənədlər).

Qeyd: *Əlillik sənədi müddətsiz deyilsə, göstərilən müddətə illik təhsil haqqı ödənişindən azad olunurlar. Bütün sənədlərin elektron surətlərinin tam, oxunaqlı və möhürlərinin yerində olduğuna diqqət yetirilməlidir.*

III. Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasının dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil müddəti ərzində təhsil haqqı xərcləri 2019/2020-ci tədris ilindən etibarən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi haqqında” 3 may 2019-cu il tarixli Sərəncamına əsasən bu kateqoriyalardan olan şəxslər illik təhsil haqqı ödənişindən azad edirlər.

Tələb olunan sənədlər:

1. Abituriyentin doğum haqqında şəhadətnaməsinin elektron surəti;
2. I və ya II qrup əlillik vəsiqəsinin (vəsiqə olmadıqda arayış) və ya sağlamlıq imkanları məhdudluq haqqında arayışın elektron surəti.

Qeyd: *Əlillik sənədi müddətsiz deyilsə, göstərilən müddətə illik təhsil haqqı ödənişindən azad olunurlar. Bütün sənədlərin elektron surətlərinin tam, oxunaqlı və möhürlərinin yerində olduğuna diqqət yetirilməlidir.*

IV. Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiyaya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında” 18 mart 2014-cü il tarixli Sərəncamına əsasən 2014/2015-ci tədris ilindən etibarən həmin şəxslərin təhsil alan övladları illik təhsil haqqı ödənişindən azad edirlər.

IV.I. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiyaya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların övladları:

Tələb olunan sənədlər:

1. Abituriyentin doğum haqqında şəhadətnaməsinin elektron surəti;
2. Valideynin əlillik vəsiqəsinin elektron surəti (Əlillik səbəbi birbaşa Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiyaya quruluşunun müdafiəsi ilə əlaqəli olmalı və sənəddə bu haqda məlumat öz əksini tapmalıdır. Vəsiqənin möhür olan bütün səhifələri təqdim olunmalıdır);
3. Əlil valideynin şəxsiyyət vəsiqəsinin (hər iki üzü) elektron surəti.

Qeyd: Əlillik sənədi müddətsiz deyilsə, göstərilən müddətə illik təhsil haqqı ödənişindən azad olunurlar. Bütün sənədlərin elektron surətlərinin tam, oxunaqlı və möhürlərinin yerində olduğuna diqqət yetirilməlidir.

IV.II. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların övladları:

Tələb olunan sənədlər:

1. Abituriyentin doğum haqqında şəhadətnaməsinin elektron surəti;
2. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmasını, hərbi əməliyyatla əlaqədar itkin düşməsinə və məhkəmə tərəfindən ölmüş elan edilməsini təsdiq edən sənədin elektron surəti.

Qeyd: Bütün sənədlərin elektron surətlərinin tam, oxunaqlı və möhürlərinin yerində olduğuna diqqət yetirilməlidir.

V. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” 3 sentyabr 1993-cü il tarixli Azərbaycan Respublikasının Qanununa (maddə 3) əsasən Şəhid ailəsi statusunu almış ailənin üzvləri illik təhsil haqqı ödənişindən azad edirlər.

Tələb olunan sənədlər:

1. Abituriyentin doğum haqqında şəhadətnaməsinin elektron surəti;
2. Şəhid ailəsi vəsiqəsinin elektron surəti (Şəhid ailəsi üzvlük vəsiqəsinin möhür olan bütün səhifələri təqdim olunmalıdır);
3. Mərhum valideynin ölüm haqqında şəhadətnaməsinin elektron surəti.

Qeyd: 18 yaşı tamam olan abituriyentlər şəhid ailəsinin üzvü kimi müstəqil vəsiqə almalıdır və illik təhsil haqqı ödənişindən **23 yaşı tamam olana** kimi azad olunurlar. Bütün sənədlərin elektron surətlərinin tam, oxunaqlı və möhürlərinin yerində olduğuna diqqət yetirilməlidir.

Elanda göstərilmiş müddətdə qeydiyyatdan keçməyən abituriyentlər LDHK-nın tələbələri sırasına daxil edilməyəcəkdir!

Sənədlərin qəbulu və tələbələrin qeydiyyatı hər gün (şənbə, bazar və bayram günlərindən başqa) saat 09:00-dan 17:00-dək aşağıdakı ünvanda aparılır:

Azərbaycan Respublikası, AZ 4200,

Lənkəran şəhəri, Ş.Axundov 31, Telefon: (025) 255 27 09; Faks: (025)255 30 27

RƏHBƏRLİK